



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 205 (20.859)

1 noyabr 2013-cü il, cümə

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun açılış mərasimində iştirak etmişlər.

Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.

Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardır. İki gün ərzində forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcəkdir.

Forumun rəsmi açılışında Prezident İlham Əliyev çıxış etmişdir.



Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə:

İsmayilov Həsən Əhməd oğlu – **“Əməkdar kənd təsərrüfatı işçisi”** fəxri adı;

Bayramov Bəhrüz Surxay oğlu

Novruzov Vəli Zihralı oğlu – **“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”** nişanı;

Abbasov Xeyrulla Abbas oğlu

Həsənov Fikrət Əyyub oğlu

Hüseynov Əli Abdulla oğlu

Kazımov Əziz Məmməd oğlu

Qaybaliyev Məhəmməd İman oğlu

Məmmədov Əfqan Xəlil oğlu

Nağıyev Bahadur Kamil oğlu

Rəhimova Ərkinaz Sadıx qızı

Rzayev Niyaz Qurban oğlu

Zeynalov İlqar Arif oğlu – **“Rəşadətli əməyə görə”**

nişanı ilə təltif edilsinlər.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri

Vasif TALIBOV

Naxçıvan şəhəri, 31 oktyabr 2013-cü il

Muxtar respublikanın abad yaşayış məntəqələrinin sırası genişlənir *Culfa rayonunun Teyvaz kəndində kompleks quruculuq işləri aparılmışdır*

Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, şəhər və kəndlərin simasının nəzərəcarpacaq dərəcədə yenilənməsi bir məqsədə – əhalinin yaşayış səviyyəsinin yük-

səldilməsinə xidmət edir. Kəndlərdə müasir infrastrukturun yaradılması – yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyalarının tikilməsi, abad

yolların salınması isə yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Bu inkişaf və tərəqqi Culfa rayonunun kəndlərini də əhatə etmişdir.

Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur

Təhsilin inkişafı dövlətin və xalqın etibarlı gələcəyinin təminatıdır. Müasir tədris infrastrukturu isə bu inkişafı şərtləndirən amildir. Bu mənada muxtar respublikamızda məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.

Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılış mərasimində iştirak etmişdir.

Məktəbin direktoru Əsgər Abbasov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil sahəsində aparılan quruculuq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu gün rayonun ucqar dağ kəndi olan Teyvazda yeni məktəb binası istifadəyə verilir. Məktəb binasında yaradılan şərait kollektivi daha yaxşı işləməyə ruhlandırır, təhsilin keyfiyyətini yüksəltməyə, qarşıya qoyulan vəzifələrin daha məsuliyyətli yerinə yetirilməsinə sövq edir. Əsgər Abbasov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Ali Məclisin Sədri Teyvaz kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı göstərilir. Çünki təhsil hər bir dövlətin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, **“Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıkları bilik, təhsil və tərbiyədən asılıdır”**.

Ali Məclisin Sədri demişdir: “Bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq kifayətdir. Bu gün Azərbaycanda gənclərə göstərilən qayğı, yaradılan şərait ölkəmizin gələcəyinə xidmət edir. İntellektli, savadlı və vətənpərvər gənclik isə məktəblərdə hazırlanır. Məktəblər təkcə təhsil verən müəssisələr deyil. Onlar həm də ölkənin gələcəyinə xidmət



edən bir sahədir. Ona görə də məktəblərdə yaxşı təhsil verməklə yanaşı, şagirdlərin əsl vətəndaş kimi formalaşdırılması da diqqət mərkəzində saxlanılmalıdır. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, gənclərin yaxşı təhsil almasına, eləcə də onların vətənpərvər və milli ruhda böyüməsinə çalışmalıdırlar”.

“Təhsil vacib sahədir. Hər bir insanın həyatında təhsilin mühüm yeri vardır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, təhsilli vətəndaşlar hazırlamaq, ilk növbədə, ümumtəhsil məktəblərinin üzərinə düşən vəzifələrdir. Çünki elmin və biliyin inkişafı orta təhsildən başlayır. Bu gün muxtar respublikamızın təhsil sistemi müasir tədris metodları nəzərə alınmaqla inkişaf etdirilir. Teyvaz kəndi muxtar respublikanın ucqar dağ kəndlərindəndir. Lakin burada yaradılan tədris şəraiti şəhər və

rayon mərkəzlərindən fərqlənmir. Məktəb binasında lazımi avadanlıqlar quraşdırılmış, internetə qoşulmuş kompüterlər, kitabxana, elektron lövhəli siniflər müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Bu da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri demişdir: “Teyvaz kənd tam orta məktəbi uğurlu təhsil ənənələrinə malikdir. Ötən tədris ilində də məktəbin məzunları ali məktəbə, Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də orta ixtisas məktəbinə qəbul olunmuşdur. Bu da təhsil ocağında qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin nəticəsidir. Kollektiv məktəbin nailiyyətlərini bundan sonra daha da artırmalı, vətənpərvər, intellektli və savadlı gənclərin yetişdirilməsi istiqamətində səylə çalışmalıdır”.

Ali Məclisin Sədri kollektivə bu vəzifələrin

yerinə yetirilməsində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.

Məktəbin kitabxana fondunda 3800-ə yaxın kitab vardır. Baxış zamanı bildirilmişdir ki, şagirdlərin dünyagörüşünün və intellektual səviyyəsinin inkişafında məktəb kitabxanalarının mühüm rolu vardır. Muxtar respublikanın ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi sahəsində ardıcıl işlər görülür, tədris prosesində bədii və elmi ədəbiyyatlardan geniş istifadə olunur. Ona görə də kitabxana işçiləri şagirdlərin mütaliə bacarıqlarının inkişafında, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək vərdişlərinin formalaşmasında yaxından iştirak etməlidirlər.

Məktəbin kompüter otağında 8 kompüter dəsti quraşdırılmışdır. Elektron lövhəli siniflərdə yaradılan şərait də şagirdlərin müasir biliklərə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. Baxış zamanı elektron lövhələr vasitəsilə praktik olaraq müxtəlif fənlərə aid dərslər nümayiş etdirilmişdir.

Ümumtəhsil məktəblərində ilkin hərbi hazırlıq fənninin tədrisi şagirdlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, bir vətəndaş kimi Vətənin müdafiəsinə hazırlanmasında xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu fənn vasitəsilə şagirdlərə hərbi tariximiz haqqında ətraflı məlumat verilir, taktiki, sıra və atəş hazırlığı, eləcə də hərbi topoqrafiya üzrə bilik, bacarıq və vərdişlər öyrədilir.

Ardı 2-ci səhifədə



Hərbi kabinetdə yaradılan şərait də Teyvaz kənd tam orta məktəbində ilkin hərbi hazırlıq fənninin günün tələbləri səviyyəsində tədrisinə imkan verəcəkdir.

Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında quraşdırılan müasir avadanlıqlar bu fənlər üzrə biliklərin nəzəri və praktik mənimsənilməsinə şərait yaradacaqdır.

Təhsil müəssisəsində bədən tərbiyəsi və idman fənninin tədrisi üçün lazımi maddi-texniki baza yaradılmış, idman zalı istifadəyə verilmişdir. Bildirilmişdir ki, məktəbdə şagirdlərin müxtəlif idman növlərinə olan maraqları nəzərə alınır, onlarda idmanla məşğulolma vərdişləri formalaşdırılır. Ali Məclisin Sədri bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsinin diqqət mərkəzində saxlanılmasını tapşırılmışdır.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri məktəb binasının tikintisinin Teyvaz kəndinin həyatında mühüm hadisə olduğunu bildirmiş, yaradılan şəraitdən səmərəli istifadə olunmasının, intellektli və vətənpərvər gənclərin yetişdirilməsinin əhəmiyyətini qeyd etmişdir. Müəllimlər göstərilən qayğıya yüksək təhsil uğurları ilə cavab verəcəklərini bildirmişlər.

Məktəbin həyatında da abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, açıq idman qurğuları quraşdırılmışdır.



Teyvazda yeni kənd mərkəzi tikilmişdir



Oktyabrın 31-də Teyvaz Kənd Mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Taleh Cəfərov çıxış edərək demişdir ki, Teyvaz kəndi muxtar respublikanın müasirləşən, abadlaşan kəndləri sırasına daxil olmuşdur. Göstərilən qayğı kənd sakinlərinin məşğulluğunun təmin olunmasına, onların rifah halının yüksəldilməsinə və fərdi təsərrüfatların genişləndirilməsinə səbəb olmuşdur. Bu gün Teyvaz kəndində heyvandarlıq və arıçılıq inkişaf etdirilir. Bununla yanaşı, torpaq sahələri əkilir, yeni meyvə bağları salınır. Taleh Cəfərov yaradılan şəraitdən bəhrələnərək qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.

Ali Məclisin Sədri Teyvaz kəndində yeni sosial obyektlərin istifadəyə verilməsini, abadlıq, quruculuq işlərinin aparılmasını kəndin gələcək inkişafında müstəsna əhəmiyyətə malik olduğunu bildirərək demişdir: “Hər bir kənd yaşayış məntəqəsində yolun abadlaşdırılması, idarəetmə strukturlarının və xidmət təşkilatlarının fəaliyyətinin yaxşılaşdırılması, insanların problemlərinin həlli həmin kəndin gələcək inkişafına hesablanmış tədbirlərdir. Teyvaz kəndində də bu işlər uğurla yerinə yetirilmiş, kənd müasir görkəm almışdır. Vaxtilə kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmış, idarəetmə strukturlarının fəaliyyəti təmin edilmişdir. Kənd tamamilə qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuş, mənzillərə içməli su xətləri çəkilmişdir. Bu gün isə yeni məktəb binası, feldşer-mama məntəqəsi, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Eyni zamanda kəndə fiber-optik kabel çəkilmiş, rabitə xidmətinin səviyyəsi xeyli yüksəldilmişdir. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, İP televiziya, genişzolaqlı internet və digər elektron

xidmətləri göstərməyə imkan verəcəkdir”.

“Muxtar respublikanın kəndlərində əhalinin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Teyvaz kəndinin sakinlərinə dövlətimiz tərəfindən güzəştli şərtlərlə kreditlər verilir, əkinçiliyin, maldarlığın və arıçılığın inkişafı üçün lazımi şərait yaradılır. Bu gün kənd əhalisinin 96 nəfəri dövlət büdcəsindən pensiya, təqaüd və müavinət formasında vəsait alır. Bütün bunlar insanların daha sıx məskunlaşmasına, onların yüksək həyat standartları səviyyəsində yaşamasına xidmət edir.

Ali Məclisin Sədri demişdir: “Hər bir kəndin inkişafı, ümumilikdə, dövlətin inkişafı deməkdir. Bu gün Teyvaz kəndində qurulanlar, yaradılanlar bir kəndin timsalında ölkəmizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdir. Ona görə də sakinlər yaradılan şərait və göstərilən dövlət qayğısı müqabilində daha sayla çalışmalı, fərdi təsərrüfatlarını genişləndirməli, muxtar respublika iqtisadiyyatının inkişafına və ərzaq

təminatına öz töhfələrini verməlidirlər”.

Ali Məclisin Sədri yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə bir daha sakinləri təbrik etmiş, onlara fırvan həyat arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.

Məlumat verilmişdir ki, binada rabitə evi, Teyvaz və Milax kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və mədəniyyət evi yerləşir. Kənd kitabxana-

vaxtlı-vaxtında aparılması kənddə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır.

Rabitə evində 128 nömrəlik yeni ATS quraşdırılmış, poçt xidməti təşkil olunmuşdur.

Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün lazımi şərait yaradılmışdır. Kənd mərkəzinin binasında mədəniyyət evinin işçiləri üçün də otaqlar ayrılmış, 52 yerlik zal istifadəyə verilmişdir. Bu da kənddə müxtəlif tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Binanın həyatında da abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.



Teyvaz kəndində tibbi xidmətin səviyyəsi yüksəldilmişdir

Həmin gün Teyvaz kəndində feldşer-mama məntəqəsi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov feldşer-mama məntəqəsinin istifadəyə verilməsini sakinlərin sağlamlıqlarının qorunması baxımından əhəmiyyətli olduğunu bildirərək demişdir ki, tibb işçiləri insanlara yüksək xidmət göstərməli, təmizliyə, gigiyenik qaydalara ciddi diqqət yetirməlidirlər. Culfa Rayon Mərkəzi Xəstəxanası da feldşer-mama məntəqəsinin nümunəvi fəaliyyət göstərməsi üçün hərtərəfli köməklik göstərməlidir.

Tibb bacısı Çinarə Hüseynova kənd sakinlərinin sağlamlığının qorunmasına göstərilən hərtərəfli dövlət qayğısına görə səhiyyə işçiləri adından minnətdarlığını bildirmişdir.

Ali Məclisin Sədri feldşer-mama məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmışdır. Burada hər cür şərait yaradılmış, peyvəndləri saxlamaq üçün məntəqəyə soyuducu, təcili yardım və peyvənd çantaları, lazımi dərman vasitələri verilmişdir. Məntəqədə 3 tibb işçisi çalışır. Yaradılan şərait əhaliyə göstərilən ilkin tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir.

Ardı 3-cü səhifədə



Xidmət mərkəzi sakinlərin gündəlik məişət tələbatını ödəyəcək



Həmin gün Teyvaz kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.

Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.

Mərkəzdə ərzaq və sənaye malları mağazası, ət satışı yeri, qadın gözəllik salonu və bərbərxana yerləşir. Yaradılan şərait gündəlik ərzaq və sənaye mallarına olan tələbatın kəndin özündə ödənməsinə imkan verəcəkdir. Xidmət mərkəzində 4 nəfər işlə təmin olunmuşdur.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, bu gün ölkəmizdə sabitlik və sürətli sosial-iqtisadi inkişaf vardır. Ona görə ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti davam etdirilir. Teyvaz kəndində sakinlərin məşğulluğunun və rahat yaşayışının təmin olunması sahəsində görülən işlər də bu siyasi xəttin bəhrəsi, eləcə də Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Kənd sakinləri göstərilən dövlət qayğısından lazımcına bəhrələnməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

Muxtar respublikamızda böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd edən sakinlər Teyvaz kəndində əhalinin rahatlığı üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu gün Teyvaz kəndi abad yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə qurulanlar, yaradılanlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmizdə bu siyasi xəttin növbəti dəfə dəstəklənməsi isə xalqımızın xoşbəxt gələcəyindən xəbər verir.



Teyvaz kənd məscidi təmir olunmuşdur



Muxtar respublikada dini dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində bu il Teyvaz kənd məscidi əsaslı təmir olunmuşdur.

Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid binasına baxmış, burada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, binanın fasadında və interyerində təmir işləri aparılmış, qadınlar üçün ayrıca ibadət yeri ayrılmış, mehrab qurulmuşdur. Məscidin həyatında da abadlıq işləri görülmüş, içməli su və qaz xətti çəkilmişdir.

Ali Məclisin Sədri dini-mənəvi dəyərlərin qorunub-yaşadılmasının mühüm əhəmiyyətə

malik olduğunu qeyd etmiş, muxtar respublikamızda yeni məscid binalarının tikilərək və təmir olunaraq əhalinin istifadəsinə verilməsinin islami dəyərlərimizin yaşadılmasına xidmət etdiyini bildirmişdir.

* * *

Teyvaz kəndində yeni sosial obyektlərin tikilməsi ilə bərabər, kənddə abadlıq işləri

də aparılmış, 220 metr uzunluğunda yeni kəptaj tikilmiş, 1300 metr uzunluğunda içməli su xətti, 750 metr elektrik xətti və 3200 metr uzunluğunda fiber-optik kabel çəkilmiş, yeni elektrik transformatoru qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur.

Kənd təsərrüfatının dinamik inkişafı əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatında vacib məsələdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə uğurlu nəticələr qazanılmış, Azərbaycan ittifaq respublikaları sırasında kənd təsərrüfatının inkişaf göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutmuşdur. Lakin 90-cı illərin məlum hadisələri, bütövlükdə, ölkə iqtisadiyyatını, o cümlədən kənd təsərrüfatını da iflic vəziyyətinə salmış, infrastruktur təmmilə dağıdılmışdır. Belə bir dövrdə ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyulmuş, uğurlu aqrar islahatlar həyata keçirilmiş, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi baza yaradılmış, yeni torpaq-mülkiyyət münasibətləri formalaşdırılmışdır. Dahi şəxsiyyətin təşəbbüsü ilə bir çox qərarlar qəbul olunmuş, zərərli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsinə başlanmışdır.

Ötən əsrin 90-cı illərində ilk dəfə muxtar respublikada həyata keçirilən bu islahatlar sonrakı dövrdə Azərbaycanın bütün ərazisində davam etdirilmiş, kənd təsərrüfatının inkişafı yeni modeldə, özəl təsərrüfatların yaradılması yolu ilə aparılmışdır. Bu dövrdə ulu öndərin rəhbərliyi ilə aqrar sahənin qanunvericilik bazasının yaradılmasına başlanılmış, “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, Torpaq, Meşə və Su məəcəllələri qəbul edilmiş, bir sıra digər normativ-hüquqi aktlar imzalanmışdır.

Bu gün də ölkəmizdə kənd təsərrüfatı, xüsusilə də aqrar-sənaye kompleksi uğurla inkişaf etdirilir. **“Ərzaq**

təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalılıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda is-

1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür

Aqrar sahə muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir

tehsal edilsin”, – deyən Prezident İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafını və ərzaq təminatını daim diqqət mərkəzində saxlayır. Fermerlərə yanacaqın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması kənd təsərrüfatının inkişafında yeni istiqamətlər açmışdır.

Bu gün Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın aparıcı qolu olan aqrar sahənin inkişafı sahəsində ardıcıl tədbirlər görlülür. Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması, daxili bazarda süni qiymət artımının qarşısının alınması və ən nəhayət, ərzaq təhlükəsizliyinin təmin olunması kənd təsərrüfatının inkişafında başlıca amillərdir. Muxtar respublikada bu sahədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yerli istehsal və emal müəssisələrinin yaradılması, kənd təsərrüfatında məşğulluq səviyyəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.

Muxtar respublikada özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşması prosesinin ilk mərhələsi 2000-ci ildə başa çatmışdır. 205 kəndi, 132 kolxoz, sovxoz və birlikləri əhatə etməklə aparılan torpaq islahatları nəticəsində 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmişdir. Aparılan islahatlar torpaq ehtiyatlarından istifadənin səmərəliliyini yüksəltməklə bərabər, məhsul bolluğuna da səbəb olmuşdur. Hazırda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və intensiv amillər hesabına məhsuldarlığın çoxaldılmasına dövlət tərəfindən böyük qayğı və dəstək göstərilir.

Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Bu sahənin inkişafı isə müasir aqrokimyəvi lükəsizliyinə nail olmaq mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun in-

kişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət daşıyır. Dövlət proqramlarının uğurlu icrası daxili istehsal hesabına əhalinin zəruri kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə şərait yaratmışdır.

Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması məqsədilə heyvandarlıq sürətlə inkişaf etdirilir. Muxtar respublikada düzən yerlərdə, əsasən, heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Hazırda muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında 104 min 710 baş iribuynuzlu mal-qara, 625 min 670 baş xırda-buynuzlu heyvan və 943 min baş quş, 65 mindən çox arı ailəsi saxlanılır. Bu ilin ötən dövrü ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1688 baş, o cümlədən 1181 baş “Holştin-friz”, 423 baş “Simmental” və 84 baş “Şvis” cinsli yüksək məhsuldar düyələr gətirilərək sahibkarlara satışı təşkil edilmişdir. Bununla yanaşı, muxtar respublikada əhalinin yumurta və quş ətinə olan tələbatının yerli istehsal hesabına ödənilməsi də diqqət mərkəzində saxlanılır, yeni quşçuluq təsərrüfatları yaradılır. Hazırda muxtar respublikada 53 quşçuluq təsərrüfatı fəaliyyət göstərir.

Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin

olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri davam etdirilir. Muxtar respublikada Dövlət Baytarlıq Xidməti tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Bu gün muxtar respublikada kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsinə və məhsulun maya dəyərinin aşağı salınmasına imkan yaradan texnika ilə təchizata da xüsusi diqqət yetirilir. 2005-ci ildə yaradılan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları gətirilmiş, lizinq yolu ilə sahibkarlara və torpaq mülkiyyətçilərinə satılmışdır. Təkcə 2013-cü ilin ötən dövründə muxtar respublikaya 217 ədəd kənd təsərrüfatı texnikası alınmış gətirilmişdir.

Əhalini il boyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Yeni soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması kənd təsərrüfatı məhsulları ilə ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 11 min 770 ton olan 16 soyuducu anbar və sahəsi 50 min kvadratmetr olan 11 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görlülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları keçirilir, torpaq mülkiyyətçiləri və sahibkarlar istehsal etdikləri keyfiyyətli yerli məhsulları heç bir əlavə rüsum ödəmədən sərfəli qiymətlərlə satırlar.

Peşə bayramlarını qeyd edən kənd təsərrüfatı işçiləri bundan sonra da muxtar respublikada aqrar sahənin daha da inkişaf etdirilməsi üçün səylə çalışacaqlar.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında 39 nəfər işə göndəriş alıb

“Naxçıvan Muxtar Respublikası sakinlərinin əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada səmərəli iş-güzarlıq mühiti formalaşdırılıb, investisiya fəallığı daha da artırılıb, insan kapitalının yüksək inkişaf səviyyəsi təmin edilib”. Bu

fikirilər dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən növbəti əmək yarmarkasında səsləndirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açıb. O qeyd edib ki, Naxçıvan şəhər əhalisinin məşğulluğunun gücləndirilməsi, işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılması və məşğulluq orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində əmək yarmarkalarının təşkili mühüm əhəmiyyətə malikdir. Naxçıvan

Şəhər Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların işə düzəlmək üçün mövcud imkanlardan səmərəli istifadə etməklə öz peşə və ixtisaslarına uyğun iş axtarmalarına kömək göstərmək məqsədilə təşkil olunan belə fəal məşğulluq tədbirlərinin davamlı surətdə keçirilməsi diqqət mərkəzindədir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülmə işlər haqqında danışıraq

qeyd edib ki, son illərdə şəhər infrastrukturunun yenidən qurulması, yeni-yeni müəssisələrin, fabrik və zavodların istifadəyə verilməsi, sahibkarlığa göstərilən dövlət dəstəyi yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərib. Əminliklə demək olar ki, belə yarmarkalar işaxtaran vətəndaşların işlə təmin olunması üçün ən mühüm tədbirlərdən biridir.

İşaxtaran vətəndaş Xəlida Qurbanova tədbirin təşkilatçılarına minnətdarlıq edib.

49 müəssisədən 479 boş iş yerinin çıxarıldığı yarmarkada 39 nəfərə işə göndəriş verilib.

✎ **Səbuhi HÜSEYNOV**

Yüngül Atletika Federasiyasında seminar

olunub.

Atletika, yarış və məşqçilərin etik qaydaları mövzularına həsr olunan seminarın əsas məqsədi Naxçıvanda bu idman növünü daha da inkişaf etdirmək, yeniyetmələrin bu sahəyə cəlb olunması istiqamətində görülmə işlərin müzakirəsindən ibarət olub. Qonaqların Naxçıvanda olduqları müddətdə əsas hədəfləri muxtar

respublikada uğur qazanan idmançıları, istedadlı gəncləri milli komandaya dəvət etmək olacaq.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Atletika Federasiyası istedadlı gənclərin üzə çıxarılması məqsədilə 2012-2016-cı illər arasında ölkənin bütün regionlarında seminarlar və yarışlar təşkil edəcəkdir.

✎ **Ceyhun MƏMMƏDOV**

Allah rəhmət eləsin

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənlı və institutun professor-müəllim heyəti institutun əməkdaşı Tamara Baxşəliyevaya, həyat yoldaşı

ƏLƏSGƏRİN

vəfatından kədərəndliklərini bildirir və dərin hüznə başsağlığı verir.

Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev Nizami Aliyevə, anası

ZÖHRƏ XANIMIN

vəfatından kədərəndliyini bildirir və dərin hüznə başsağlığı verir.

Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva və kollecin kollektivi iş yoldaşları Xəlida Babayevaya və Sübhəət İsmixanova, əzizləri

AQİLİN

vəfatından kədərəndliklərini bildirir və dərin hüznə başsağlığı verir.

Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının baş hakimi Səida Hüseynova və xəstəxananın kollektivi iş yoldaşları Səlimə Məmmədovaya, atası

DÖVLƏT MƏMMƏDOVUN

vəfatından kədərəndliklərini bildirir və dərin hüznə başsağlığı verir.

Naxçıvan Muxtar Respublikası Mühəribə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev və şuranın üzvlərindən Heydər Heydərov, Sultan İsmayilov, Firudin Süleymanov və Əkbər Ağayev veteran

DÖVLƏT MƏMMƏDOVUN

vəfatından kədərəndliklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Qurban Qurbanlı ailəsi ilə birlikdə dostu Nizami Aliyevə, anası

ZÖHRƏ XANIMIN

vəfatından kədərəndliyini bildirir və dərin hüznə başsağlığı verir.



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

**Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır**

Nömrəyə məsul: Əli Cabbarov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 1001